

“Təsdiq edirəm”
Azərbaycan Respublikasının
Təhsil Naziri

_____ **M.Mərdanov**
“ “ _____ **2012-ci il**

“Təsdiq edirəm”
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin
Prezidenti

_____ **R.Abdullayev**
“ “ _____ **2012-ci il**

“EKOERUDİT” MƏKTƏBLİLƏRİN RESPUBLİKA
EKOLOJİ BREYN-RİNQ BİLİK YARIŞININ
ƏSASNAMƏSİ

“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə 2012-2013-cü tədris ilində “Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışını keçirilir.

Breyn-rinq bilik yarışının əsas məqsədi və vəzifələri

“Ekoerudit” breyn-rinq bilik yarışının əsas məqsədi məktəblilərin ekoloji biliklərinin artırılması, ekoloji dünyagörüşünün, ətraf mühitə məsuliyyətli münasibətin və ekoloji mədəniyyətin formalaşdırılmasıdır. Bilik yarışının əsas vəzifəsi məktəblilərdə ekologiya elminə maraq və həvəs oyatmaq, ekoloji problemlərin həllində fəal həyat mövqeyi, təbiətə qayğıkeş və humanist münasibət formalaşdırmaq, təbii ehtiyatların davamlı istifadəsinə dair bilik və bacarıqları inkişaf etdirmək, ekoloji bilikləri sınaqdan keçirməkdən ibarətdir.

Breyn-rinq bilik yarışının keçirilməsi qaydaları

“Ekoerudit” breyn-rinq bilik yarışını Respublikanın orta ümumtəhsil məktəblilərinin təbiət fənlərinin, məktəbdənkənar təhsil müəssisələrinin ekoloji dərnlərinin tədris proqramlarına daxil edilmiş ekoloji mövzular üzrə VIII-XI sinif şagirdləri, dərnlək üzvləri arasında 3 mərhələdə keçirilir:

1. Rayon (şəhər) mərhələsi - 2012-ci ilin dekabr-2013-cü ilin yanvar aylarında rayon və şəhər ümumtəhsil məktəbləri arasında;
2. Zona mərhələsi - 2013-ci ilin fevral- mart aylarında zonalar üzrə;
3. Respublika mərhələsi - 2013-ci ilin aprel ayında Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Eko-Parkında.

Brey-ninq yarışlarının keçirilməsi üçün rayon (şəhər) təhsil şöbələrində, orta məktəblərdə, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərində təşkilat komitələri yaradılır və münisflər heyəti təyin olunur. Bilik yarışında aşağıdakı şərtlərə riayət olunmalıdır:

- Brey-ninqdə 1 müəllimin rəhbərliyi ilə 5 şagirddən ibarət komanda iştirak edir və komanda üzvlərindən kapitan seçilir.
- Bilik yarışını aparıcı tərəfindən idarə olunur. Komanda üzvləri kapitanlar tərəfindən seçilmiş zərflərin nömrələrinə uyğun suallara cavab verirlər.
- Brey-ninq yarışını bir neçə ekoringdən ibarətdir. Hər ekoringdə 2-4 komanda iştirak edir.
- Hər ekoringdə komandalar 5 sualı şifahi və ya yazılı olaraq cavablandırırlar.
- Bir ekoringdə daha çox bal toplayan komanda digər ekoringdə qalib gələn komanda ilə görüşür. Yarış bu qayda üzrə I, II və III yerləri tutan komandalar müəyyən edilənə qədər davam edir.
- Komandalar yalnız aparıcının işarəsindən sonra suala cavab verə bilərlər. Bayrağı vaxtından əvvəl qaldıran komandaya fals-start elan olunur və həmin sualı rəqib komanda cavablandırır.
- Rayon (şəhər) mərhələsində hər məktəbdən bir komanda, zona mərhələsində hər rayondan (şəhərdən) bir komanda iştirak edə bilər.

Aşağıdakı mövzulara uyğun olaraq rayon (şəhər) təşkilat komitələri tərəfindən təşkil olunacaq mərhələnin sualları tərtib edilir. Suallar yarışın əsasnaməsində qeyd olunan mövzulara uyğun tərtib edilir. Birinci mərhələnin yarışları 2012-cü ilin dekabr və 2013-cü ilin yanvar aylarında orta məktəblərdə, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərində keçirilir.

İkinci mərhələnin bilik yarışları Naxçıvan, Bakı, Gəncə, Şirvan, Lənkəran, Quba, İsmayilli rayon (şəhər) təhsil şöbələri tərəfindən zonalar üzrə 2013-cü ilin fevral-mart aylarında təşkil olunur. Zona yarışlarında iştirak etmək üçün birinci mərhələdə daha çox bal toplamış hər rayon və ya şəhərdən 1 komandanın və rəhbərin adlı siyahısı 2013-cü il yanvar ayının 25-nə kimi yuxarıda göstərilən rayon (şəhər) təhsil şöbələrinə göndərilməlidir.

Zona və respublika yarışlarında iştirak etmək üçün komandaların ezamiyyə xərcləri rayon (şəhər) təhsil şöbələri tərəfindən həyata keçirilir.

Final mərhələsində iştirak etmək üçün zona yarışlarında I yer tutan komandanın, komanda rəhbərinin adlı siyahısı zona üzrə hesabatla birlikdə 2013-cü ilin mart ayının 25-nə kimi Respublika Təşkilat Komitəsinə təqdim olunmalıdır (ünvan: Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, AZ1025 Bakı şəhəri, Nobel prospekti 45/57 Nizami adına park. Əlaqə telefonu: 4964424, 4964633, +99455 717 78 61, e-mail: eko_az@mail.ru).

Qiymətləndirmə və rəğbətləndirmə

“Ekoerudit” breyn-rinq bilik yarışının münisflər heyəti tərəfindən komandaların cavabları 5 bal sistemi üzrə qiymətləndirilir.

Respublika mərhələsində qalib gələn komandalar Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin diplomları, qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.

“Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışının mövzuları

1. Ekologiyanın əsasları.
2. Azərbaycanın flora və faunası. Nadir və endemik növlər.
3. Bioloji müxtəliflik və onun qorunması.
4. Qlobal ekoloji problemlər.
5. Ətraf mühitə əlverişsiz təsirlər.
6. Ekoloji təhlükəsizlik.
7. Ətraf mühit və sağlamlıq.
8. Xəzərin ekologiyası.
9. İqtisadiyyat və ətraf mühit.
10. Meşələrin davamlı istifadəsi və qorunması.
11. Xüsusi mühafizə olunan təbiət əraziləri.
12. Davamlı inkişaf.
13. Alternativ enerji mənbələri.
14. Ətraf mühit üzrə beynəlxalq konvensiyalar və ölkə qanunvericiliyi.
15. Ekoturizm və ekoloji mədəniyyət.

**“EKOERUDİT” MƏKTƏBLİLƏRİN RESPUBLİKA
EKOLOJİ BREYN-RİŇQ BİLİK YARIŞININ RESPUBLİKA TƏŞKİLAT
KOMİTƏSİ**

1. Qulu Novruzov - Azərbaycan Respublikası Təhsil Nazirinin müavini, sədr;
2. Rəfiqə Hüseynzadə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya üzrə vitse-prezidenti, həmsədr;
3. Ağababa İbrahimov - Azərbaycan Respublikası Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri;
4. Azər Əliyev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin rəisi;
5. Vüqar Kərimov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin rəisinin müavini;
6. Füzuli Hacıyev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin şöbə müdiri;
7. Elnur Əlizadə - Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin baş məsləhətçisi
8. Əli Şükürov - Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru;
9. Lalə Dadaşova - Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktor müavini;
10. Nailə Rzaquliyeva - Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri;
11. Hüseyn Məmmədov - Naxçıvan MR Təhsil Nazirliyi Naxçıvan Şəhər Təhsil İdarəsinin müdiri;
12. Zakir Hüseynov - Gəncə Şəhər Təhsil İdarəsinin müdiri;
13. Paşa Nəbiyev - Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri;
14. Şəhanə Əhmədova - Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri;
15. Süleyman Aslanov - Quba Rayon Təhsil Şöbəsinin müdiri;
16. Rasim Orucov - İsmayilli Rayon Təhsil Şöbəsinin müdiri;
17. Tahir Şirəliyev - ARDNŞ Eko-Parkın direktoru.